

Kadr potensialının idarə edilməsinin nəzəri-metodoloji məsələləri

Q.Ə. Səfərov, i.e.d., S.S. Sadıqova, i.ü.f.d.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: kadrlar, kadr potensialı, nəzəri baxışlar, iqtisadi problemlər, insan ressursları.

e-mail: sqa.419@mail.ru

DOI.10.37474/0365-8554/2022-11-47-52

Теоретически-методологические вопросы управления кадровым потенциалом	Theoretic-methodological aspects of management of human capacity
<p>Г.А. Сафаров, д.э.н., С.С. Садыгова, д.ф.э.н. Азербайджанский государственный университет нефти и промышленности</p> <p>Ключевые слова: кадры, кадровый потенциал, теоретический взгляд, экономические проблемы, человеческие ресурсы.</p> <p>С начала XXI века персонал стал рассматриваться как главный ресурс, определяющий эффективность деятельности всего предприятия. Новая роль человека на предприятии и качественные изменения в экономике сделали вопросы эффективного использования персонала и совершенствования механизмов управления новой первостепенной задачей.</p> <p>Рыночные отношения коренным образом изменили подходы к решению многих экономических проблем, и в первую очередь проблем работы с человеческими ресурсами.</p> <p>Успешную работу любого предприятия (в данном случае промышленных предприятий) обеспечивает квалифицированный персонал, прошедший начальную профессиональную подготовку, имеющий образование, рабочие навыки, опыт работы в выбранной сфере деятельности. Добиться высоких результатов может только персонал, понимающий цель своей деятельности и стремящийся к достижению целей компании.</p>	<p>G.A. Safarov, Dr. in Ec. Sc., S.S. Sadigova, PhD in Ec. Sc. Azerbaijan State University of Oil and Industry</p> <p>Keywords: human resources, human capacity, theoretical views, economic issues.</p> <p>From the beginning of XXI century, the human resources started to be considered as a main aspect specifying the efficiency of the activity of a whole enterprise. The new role of the human in an enterprise and the quality changes in the economy turned the issues of an effective use of the human capacity and the advancement of the management mechanisms into an urgent task.</p> <p>The market relationships drastically changed the approaches to the solution of many economic issues, and foremost, the management of the human resources.</p> <p>A successful activity of an enterprise (in this case the industrial enterprises) is achieved due to the qualified staff which passed initial professional training, have an education, job skills, professional experience in the selected fields of activity. Only the personnel that have an idea of the purpose of its activity and aim for the achievement of a company's goals can reach high results.</p>

Kadrların idarə edilməsi sistemi müəssisənin inkişaf strategiyasını nəzərə alaraq, tez-tez dəyişən tələblərə lazımı vaxtda cavab verə bilən məhsuldar və möhkəm kollektivin yaradılması üzrə struktur bölmə rəhbərlərinin və işçilərinin funksiyaları ilə müəssisənin kadr siyasetinin kompleksini təşkil edir.

Kadrların idarə edilməsi sistemi, əsas məqsədlərin, funksiyaların, kadrların idarə edilməsinin təşkilati strukturunun, idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi prosedurlarının formallaşdırılmasını nəzərdə tutur.

Son illərdə kadr potensialının əhəmiyyəti artır. Getdikcə bir çox müəssisə rəhbərləri başa düşməyə başlayıblar ki, kadrlar müəssisənin əsas

ressursudur və onların ixtisaslaşmasından və fəaliyətdən bir çox hallarda fəaliyyətin son nəticəsi asılı olur.

Müəssisənin səmərəli fəaliyyətinin əsas amili kadrlara olan münasibət hesab olunur. Yüksəkixtəslə mütəxəssislərə malik olmaq, onlarda uğurlu işə stimul yaratmaq üçün rəhbərlər kadr potensialının idarə edilməsi sistemini tətbiq edirlər.

Müəssisənin kadr potensialının idarəetmə mexanizmlərinin yaxşılaşdırılması müəssisə fəaliyyətinin səmərəliyinin artırılmasının mühüm ehtiyatı hesab etmək olar.

İstehsalın uğurlu nəticəsi, tam sosial müdafiə, uyğun mənəvi-psixoloji mühitin, əlverişli əmək şəraitinin, şəxsiyyətin özünü reallaşdırmaq imkani-

nının yaradılması müəssisənin kadr potensialından optimal istifadə olunması göstəriciləridir. Nəticədə, bu, insanın ehtiyacları, tələbatları ilə üst-üstə düşən layiqli həyat keyfiyyətidir.

İstənilən müəssisənin kadr potensialından istifadə olunması müəssisənin fəaliyyətinin səmərəliyinin artırılmasının əsas ehtiyatı kimi hesab etmək olar. Buna görə də kadr potensialının təhlili (analizi) və kollektivin imkanlarının araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Təhlillə yanaşı, işçi heyətinin əməyinin intensivləşdirilməsinə yönəlmüş kadr potensialının qiymətləndirilməsi də böyük əhəmiyyət malikdir.

Kadr potensialının qiymətləndirilməsi iş yerində müəyyən tapşırığın yerinə yetirilməsi üçün lazımlı olan bilik, bacarıq və vərdişləri müəyyən etməyə imkan verir.

Tədqiqatın metodologiyası

İdarəetmə üsulları və ya metodları – şirkətin bütövlükdə fəaliyyət göstərməsi üçün zəruri olan idarəetmə məqsədlərinə çatmaq üçün işçilərə təsir etmək üsullarıdır.

İdarəetmə elmi və təcrübəsi təşkilatın kadrlarını idarə etmək üçün üç qrup üsul hazırlamışdır.

İqtisadi üsullar. Bunlara işçilərin maddi stimullaşdırılmasının bütün üsulları daxildir. Əsas iqtisadi üsul – əməkhaqqı, habelə mənfəətin böllüsdürülməsi, əməyin keyfiyyətinə və səmərəliyinə görə mükafatlandırma sistemi, tutulma və cərimələr şəklində cəzalar sistemidir. Həmin qrupa əməkdaşların sosial təminatının bəzi elementləri – qidalanmanın, gediş haqqının ödənilməsi, tibbi sigortanın verilməsi daxildir. İqtisadi metodlarla tətbiqi onların geri qaytarılmasına əsaslanır. Maddi stimullaşdırımeye vəsaitlərin yatırılması (sərmaya qoyuluşu) işin keyfiyyətinin artırılması hesabına gəlir şəklində geri qaytarılmalıdır.

İnzibati və ya təşkilati-sərəncamverici üsullar.

Onların əsasında hakimiyətin tətbiqi və işçilərin əmək fəaliyyətinin normativ təminatı durur. Adətən əmr, sərəncam, göstəriş şəklində həyata keçirilir və borc hissə, əmək intizamına riayət olunmasının zəruriliyinin dərk edilməsi, müəyyən bir təşkilatda işləmək meyli kimi insan davranışının motivlərinə istiqamətlənib. İnzibati üsullar birbaşa təsir xarakterinə malikdir – rəhbərliyin istənilən əmri və ya göstərişi mütləq yerinə yetirilməlidir.

Sosial-psixoloji üsullar. Şəxsiyyət və ya kollektiv maraqlarına təsir psixologiya və sosio- logiya qanunlarına əsaslanır. Psixoloji üsulların tətbiqinin ən vacib nəticələrindən biri şəxsi münaqışların minimallaşdırılmasıdır. Bundan başqa,

onların köməyi ilə hər bir işçinin karyerasını idarə etmək, ideal işçi obrazı əsasında korporativ mədəniyyəti formalasdırmaq olar. Sosiooloji üsullar komandada hər kəsin yerini müəyyənləşdirməyə, qeyri-formal liderləri üzə çıxarmağa və istehsal münəaqışlərinin həll etməyə kömək edir.

Tədqiqatın nəticələri

Müasir şəraitdə müəssisələrin yaxşı fəaliyyət nəticələrinə nail olması kadr potensialından asılıdır.

Kadrların idarə edilməsi istənilən təşkilatın ən vacib funksiyalarından biridir və bu aspekt müasir bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. Heyətin motivasiyası, əmək məhsuldarlığı və ən vacibi müəssisənin mənfəəti də rəhbərliyin kadr siyasetinin həyata keçirilməsinin səmərəliyindən asılıdır. İşçilərin idarə olunması sahəsində müasir, innovativ texnologiyalara keçid hər bir işçidə mövcud olan potensial imkanlardan səmərəli istifadə etmədən mümkün deyildir.

Bununla əlaqədar olaraq kadr potensialının, onun inkişaf problemlərinin hərtərəfli öyrənilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və təşkilatın kadr potensialının idarə edilməsi sisteminin işlənilməsi üzrə təkliflərin hazırlanması aktuallıq kəsb edir.

Bəzi müalliflər “kadr potensiali” və “kadrların idarə edilməsi” anlayışlarının korrelyasiymasını nəzərdən keçirir və vurğulayırlar. Çünkü səmərəli idarəetmə vasitəsilə kadrlardan optimal istifadə və bazar rəqabəti, iqtisadi böhran şəraitində təşkilatın uğurlu fəaliyyəti mümkündür [1].

Kadrlar – mühüm əhəmiyyət kəsb edən sosial və psixoloji xüsusiyyətlər kimi fərdi keyfiyyət dəstisi ilə xarakterizə olunan insanlardır. Müasir şəraitdə kadrların idarə edilməsinin əsas məqsədlərindən biri kadrların təliminin, ixtisasartırma və motivasiyanın onların bacarıqlarının inkişaf etdirilməsi və işlərin keyfiyyətlə yerinə yetirilməsinə təkan verilməsi üçün zəruri olan üçlüyün birləşməsi kimi müəyyən edilmişdir.

İnsan kapitalı – hər kəsəd mövcud olan strateji resursdur ki, bura bilik, bacarıq və motivasiya aid edilir. Təhsil, istehsalat təcrübəsinin yiğilması, sağlamlığın qorunması, coğrafi mobillik, informasiya axtarışı bu sahəyə yatırımlardır [2].

İnsan kapitalı onun həyat fəaliyyəti nəticəsində realizə oluna biləcək fizioloji, intellektual və psixoloji imkanlar məcmusudur. Kadr potensialı isə yalnız əmək fəaliyyəti nəticəsində həyata keçirilir [3].

Müəssisənin kadr potensialı bir tərəfdən işçilərin mənfəət əldə etmək üçün istifadə olunan bac-

riq və vərdişləridir. Digər tərəfdən, kadr potensialı müvəqqəti olaraq sərbəst və ya ehtiyat iş yerləridir ki, bu da potensial olaraq inkişaf və təlim nəticəsində mütəxəssislər tərəfindən tutula bilər.

Beləliklə, təşkilatın kadr potensialı – işçi heyətin ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsi və təşkilatın perspektiv inkişaf məqsədlərinə nail olunması ilə bağlı resursların bir növü kimi ümumiləşdirici (kəmiyyət və keyfiyyət) xarakteristikasıdır; bunlar işçilərin zamanın müəyyən məqamında istifadə olunan və istifadə oluna biləcək bütöv sistem kimi mövcud və potensial imkanlarıdır.

Tanınmış Azərbaycan iqtisadçı-professoru T.Ə.Quliyev hesab edir ki, kadr potensialı – əmək qabiliyyətli vətəndaşların cəmiyyətin, təşkilatın və müəssisənin peşəkar fəaliyyət sahələrində iştirak etmək üçün peşəkar imkanlarının xarakteristikasıdır [4].

“Kadrlar” və “kadr potensiali” anlayışları arasındakı fərq ondan ibarətdir ki, “kadrlar” müəyyən peşə və ixtisasların, peşə hazırlığı və təhsil səviyyəsinin işçilərinin məcmusudur, “kadr potensiali” isə təkcə kadrları deyil, həm də sistemin fəaliyyəti və inkişafı vəzifələrindən irəli gələn məqsədönlü hərəkətlərin həyata keçirilməsində kadr kateqoriyasına aid olan imkanların müəyyən dairəsini də əhatə edir [5, 6]. Təşkilatın kadr potensialı birbaşa bu təşkilatın kadrlarının potensialından asılıdır, lakin onların sadə məcmusu deyil. O bütövdür, hər bir işçinin ayrı-ayrılıqda potensialının xüsusiyyətlərindən principial olaraq fərqlənir.

V.A. Dyatlov, V.T. Pixaloya görə kadr potensialı “bu təşkilatda məşğul olan və müəyyən vəzifələri həll edən bütün insanların qabiliyyətlərinin məcmusudur [2, 6]. Kadr potensialı o funksiyalarda qoyulmuşdur ki, bu zaman işçi peşəkar kimi və öz qabiliyyətlərinə, biliklərinə görə istehsalın səmərəli fəaliyyətini təmin edə bilməs olsun”.

Fikrimizcə, kadr potensialı – bu, lazımi ixtisasa malik olan, peşəkar hazırlıqdan keçmiş və lazımi peşəkar biliyə, bacarığa, vərdişə, müəyyən peşəkar sahədə təcrübə və səriştəyə malik olan, öz funksional vəzifələrini səmərəli yerinə yetirə bilən və təşkilatın məqsədlərinə nail olmaq üçün iqtisadi nəticə vera bilən müəssisə işçilərinin bacarıq və imkanlarının ümumiləşdirilmiş göstəricisidir.

Kadr potensialının parametrləri üç müstəvidə – psixofizioloji, ixtisas və şəxsi potensialda xarakterizə edilə bilər [1, 2, 5–7].

İşçinin şəxsi xüsusiyyətləri kadr potensialının idarə edilməsi sisteminin formalasdırılmasının ayrıca daxili amillər qrupunu yaradır. On vaciblər

sırasına aşağıdakılardan aid etmək olar:

– kadrların idarə edilməsinin əlaqələndirici funksiyası kimi əməyə motivasiya. Bu funksiyanın reallaşdırılması işçilərin potensialından daha dolğun istifadə etmək üçün onlara təsir sisteminin işlənib hazırlanmasını nəzərdə tutur.

– peşə-ixtisas səviyyəsi. Baza təhsili, habelə işçilərin fasiləsiz ixtisaslarının artırılmasının stimullaşdırılması təşkilatın kadr potensialının idarə edilməsinin formalasdırılmış sisteminin əsas məyarları sayılır. Qəbul və təlim şərtlərinin əlverişliliyi təşkilatın rəhbərliyi tərəfindən yeni, artıq bütün tələblərə cavab verən əməkdaşların iş götürüləmisi və ya təşkilatın vəsaitlərinin kadr potensialının inkişafına yatırılması barədə qərarların qəbulunun gedisiənə təsir göstərir.

Potensialın inkişafı zamanı meydana çıxan problemlər mühüm bilik mənbəyi hesab edilir və bunun kimi də nəzərdən keçirilir. İşçilərin bilikləri təşkilatın dəyərini müəyyən edən əsas amildir, buna görə müəssisələr onları müəyyən etmək, idarə etmək və ölçmək imkanına malik olmalıdır. Təşkilatda işçinin peşəkar-ixtisas xüsusiyyətlərinin bütün tərkib hissələrinin monitorinqinin həyata keçirilməsi zəruri hesab edilir.

– İşçinin bacarıq və peşəkarlığını tərəqqi və inkişaf etdirmək üçün bir platforma kimi iş təcrübəsi;

– müəyyən edilmiş təşkilati-texniki şəraitdə elmi cəhətdən əsaslandırılmış əmək xərclərinə uyğun olan əməyin səmərəliyi işçilərin psixofizioloji imkanlarının göstəricisi kimi;

– şəxsi xarakteristikalar, təşkilatın işçilərinin kadr potensialının fərdi təzahürünün göstəricisi kimi.

V.T.Pixalonun fikrincə, müəssisənin innovativ inkişafı şəraitində kadr potensialının idarə edilməsi sistemi aşağıdakı vəzifələrin yerinə yetirilməsinə istiqamətlənir [2]: birincisi, kəmiyyət-keyfiyyət göstəricilərinin və kadr xüsusiyyətinin təşkilatın strateji məqsədlərinə uyğunluğunun təmin edilməsi.

İkinci, bu təkcə təşkilati səviyyədə deyil, həm də ümumi məqsəd, dəyər və ənənələr səviyyəsində işçilərin birliyidir ki, bu da ümumi strateji məqsədlərlə və korporativ mədəniyyətlə birləşmiş peşəkar mütəxəssislərdən ibarət loyal, yüksəkmotivasiyalı komandanın formalasdırılması deməkdir.

Əmək bazlarında rəqabətin artması şəraitində isə kadr potensialının idarə edilməsi funksiyalarına bu sistemin planlaşdırılması, təşkilat və nəzarəti aid edilməyə başlayır. Bu funksiyalar vəzifə və


funksional öhdəliklərin aydın paylanması; işçilərin karyera nərdivanı üzrə irəliləməsi; təlim və ixtisasartırma; işçilərin motivasiyası və daha məhsuldar əməyin stimullaşdırılması vasitəsilə həyata keçirilə bilər [8–10].

Kadr potensialının idarə edilməsi sistemi (KPİS) – hər bir işçinin potensialının formalasdırılması, inkişaf etdirilməsi və ondan istifadə olunmasının tam və vaxtında təmin etmək məqsədi ilə razılaşdırılmış fəaliyyəti həyata keçirən ayrı-ayrı funksional altsistemlərin bir araya gətirilməsidir.

Kadr potensialının idarə edilməsi sisteminin əsas məqsədi bütün funksional altsistemlərin qarşılıqlı təsirini dəqiq şəkildə təşkil etməkdir. Bu məqsədə səmərəli kadr siyaseti, kadrların idarə edilməsinin müvafiq prinsipləri və metodları, eləcə də innovativ kadr strategiyası hesabına nail olmaq mümkündür.

KPİS-in əsas məqsədi kadr potensialının idarə edilməsi sisteminin obyektiv tendensiyaları, sosial və iqtisadi qanunları, idarəetmə nəzəriyyəsinin tövsiyələrini eks etdirən alt məqsədləri və prinsiplərini müəyyən edir.

Kadr potensialının idarə edilməsi sistemini formalasdıraraq və həyata keçirərkən xarici və daxili amillərin təsiri, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı təsir şərtləri nəzərə alınmalıdır. Təşkilatın kadr potensialının idarə edilməsi sisteminin formalasdılması amillərinin təsnifikasi şəkildə təqdim olunur.



Təşkilatın kadr potensialının idarə edilməsi sisteminin formalasdılması amilları

Sistem çərçivəsində kadr potensialının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanmalıdır: kadrların işə qəbul, seçilməsi, toplanması, yerləşdirilməsinin səmərəliyi; yüksək ədalət prinsipi əsasında bölüşdürülməsi, obyektiv qiymətləndirməyə uyğun əməyin nəticələrinə görə ödəniş; əməyin

stimullaşdırılması və kadrların ixtisas səviyyəsinin artırılması; əmək nəticələri, ixtisas səviyyəsi, qabiləyyətləri, şəxsi maraqları, təşkilat əməkdaşlarının imkan və tələbatlarına uyğun olaraq real peşəkar irəliləməsi.

Həmçinin, açıq və mürəkkəb sistem kimi kadr potensialının idarə edilməsi sistemi sistemli yanaşmanın aşağıdakı prinsiplərinə əsaslanır [7]:

– qeyri-additivlik prinsipi (kadr potensialının idarə edilməsi sisteminin ona daxil olan sistemlərin sadə cəmiənə bərabər olmadığına əsaslanır);

– emergentlik prinsipi (kadr potensialının idarə edilməsi sisteminin hədəf funksiyalarının səviyyəsinin onun altsistemlərini təşkil edən məqsədlərlə nə dərəcədə üst-üstə düşdürünen müəyyən edir);

– adaptivlik prinsipi (kadr potensialının idarə edilməsi sisteminin fəaliyyətinin sabitliyini qorumaq üçün xarici və daxili mühitin dəyişən amillərinə uyğunlaşması ehtiyacına əsaslanır);

– alternativlik prinsipi (kadr xidmetinin rəhbəri və ya mütəxəssisi tərəfindən parametr və şərtlərdən, işçilərin kadr potensialının formalasdırılması və inkişafı prosesində əmələ gələn rəqabət vəziyyətlərindən qəbul edilən qərarların təsirinə əsaslanır);

– tamlıq prinsipi (kadr potensialının idarə edilməsi sisteminin qoyulmuş baza funksiyalarını yerinə yetirən altsistemlərin nizamlı məcmusu kimi mövcud olması deməkdir).

Fikrimizcə, kadr idarəciliyi xidmatının fəaliyyəti kadr potensialının idarə edilməsi sisteminin formalasdırılması zamanı, ilk növbədə, müəssisənin kadrlarının monitorinqinə əsaslanmalıdır. Bu, təşkilatın kadr potensialının idarə edilməsinin bütün digər altsistemlərinin fəaliyyətinin başlıca istiqamətlərini şərtləndirən əsas alt sistemidir.

Bir çox müasir təşkilatlar kadr potensialının idarə edilməsi sisteminin monitorinqini qeyri-müntəzəm və ya qeyri-obyektiv həyata keçirirlər. Müəssisələrin eksəriyyətində məqsədyönlü şəkildə yalnız kadrların tərkibi, kəmiyyət ehtiyaclarının planlaşdırılması və proqnozlaşdırılması ilə məşğul olurlar ki, bu da perspektiv dövr və plan göstəricilərinin səmərəli yerinə yetirilməsi üçün zəruridir. Lakin bu zaman KPİS-in qalan tərkib hissələrinə etinəsizliq göstərilir.

Kadr idarəciliyinə sistemli yanaşma xüsusi aktualıq kəsb edir. İşə qəbul altsistemi təşkilatı keyfiyyət baxımından kadrlarla təmin etməyə imkan verir. Təşkilatın rəhbərliyi qəbul edilmiş oriyentirləri daim tənzimləməli, təsir edən amilləri və xarici mühiti nəzərə almaqla uyğunlaşdırmalı, işçilər işə öz peşə fəaliyyətini təhlil etməli və yenidən

nəzərdən keçirməli, ixtisasını artırmalı, fəaliyyətini dəyişən şəraitə və vəziyyətə uyğunlaşdırırlar.

Kadr potensialının idarə edilməsi sisteminin formalasdırılması üzrə praktiki fəaliyyət taktiki (cari kadr funksiyalarının həyata keçirilməsini nəzərdə tutur) və strateji (büttövlükdə təşkilatın işçi heyətinin idarə edilməsi sisteminin inkişaf strategiyasının işlənib hazırlanmasına və həyata keçirilməsinə yönəlib) istiqamətləri nəzərdə tutur.

Beləliklə, müəssisənin iqtisadi artımının əsas amili adaptiv, çevik, kadr siyaseti və kadr potensialının dəqiq idarəetmə sistemidir. Kadr potensialının formalasdırılması və istifadəsi bir sıra xüsusi prinsiplər əsasında həyata keçirillir, müəssisələr arasında kəskin rəqabət mübarizəsi şəraitində öyrənilməsini və sistemli yanaşmanı tələb edir.

Fikrimizcə, onun həyata keçirilməsi və fəaliyyət göstərməsi üçün təşkilat üçün aşağıdakılardan zəruridir: yeni texnologiyaların tətbiqi ilə əmək normalarını müəyyənləşdirmək; işçilərin əməyinin təşkilini təkmilləşdirmək, innovativ iş metodlarının tətbiqini təşkil etmək; iş rejimini tətbiq etmək; işçilərin vaxtında təlim keçməsini və ixtisaslarının artırılmasını təşkil etmək; fərdi karyera inkişafi xəritələrini hazırlanmaq; motivasiya amillərini öyrənmək və stimullaşdırıcı sistemləri tətbiq etmək; fasilələrin səbəblərini öyrənmək və daima profilaktik tədbirləri həyata keçirmək; münəaqışlərin və stresslərin idarə edilməsi üçün effektiv metodları hazırlamaq.

Beləliklə, qeyd etmək olar ki, kadr potensialının idarə edilməsi sistemi həm ayrı-ayrı işçilərin, həm də bütövlükdə müəssisənin rəqabətqabiliyyətinə təsir göstərir.

Müasir iqtisadi vəziyyət təşkilatların həm biznes göstəricilərinə, həm də kadr heyətinə qarşı kifayət qədər sərt tələblər irəli sürür. Obyektiv sosial-iqtisadi proseslər təşkilatları innovativ inkişafa istiqamətləndirməyi məcbur edir və bu işdə kadr potensialı xüsusi rol oynayır ki, onun səriştəli, savadlı idarə edilməsi təşkilatın imkanlarını genişləndirir, onu yeni rəqabət səviyyəsinə çıxara, davamlı inkişafi təmin edə bilər.

“Kadr potensialı” termini, təşkilatın səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün kadr qabiləyyətinin və imkanlarının məcmusunu nəzərdə tutur. Qabiləyyət və imkanların siyahısına adətən aşağıdakılardan daxil edilir: işçilərin peşəkar bilikləri, bacarıq və vərdişlər, səriştəlilik, peşəkar mobillik, innovasiyalılıq, peşəyönümlülük və s. Kadr potensialı müəssisənin əmək potensialının tərkib hissəsi hesab olunur. İqtisadi mənbələrin eksəriyyətində

bu terminlər sinonim kimi istifadə olunur. “Kadr potensialı” kateqoriyası kadrı təşkilatın fəal elementləri kimi nəzərdə tutur.

Potensial (və ya güc) imkanlar deməkdir, hətta gizli imkanları da əhatə edə bilər ki, bunun vasitəsilə vəzifələri həll etmək və ya müəyyən bir məqsədə nail olmaq üçün istifadə oluna bilər. Müəssisənin kadr potensialı isə, sözün geniş mənasında, gəlir (mənfəət) əldə etmək və ya sosial effektə nail olmaq məqsədi ilə istehsalın müxtəlif sahələrində səmərəliyinin artırılması üçün istifadə oluna bilən işçilərin bacarıq və vərdişlərindən ibarətdir.

“İnsan potensialı” anlayışına nəzər salarkən qeyd etmək lazımdır ki, şəxsi potensial dedikdə, ilk növbədə mənəvi inkişafın hərəkətverici qüvvələri ilə bağlı motivasiya və özünüqiyəmləndirmə sistemi başa düşülür.

Qəbul edilən məqsədlərə daha səmərəli nail olmaq üçün işçi heyətin peşə səriştəliyi səviyyəsi, iqtisadiyyatın və sosial sahənin inkişaf tələblərinə daim uyğunluğunun təmin edilməsi aşağıdakı amillərə fəal diqqət yetirməklə mümkündür:

– idarəetmənin müxtəlif səviyyələrində fəaliyyətin bütün aspektlərinin aydın məqsədlərin müəyyən edilməsi və dəqiq programlaşdırılması;

– peşəkar səriştənin davamlı toplanması;

– müntəzəm eks-əlaqə, fəaliyyətin qiymətləndirilməsi;

– bilik yeniləməsinin təşviqi.

Yuxarıda göstərilən amillərdən istifadə olunması işçi heyətin inkişafına müvafiq alternativ yanaşmaların həyata keçirilməsi yolu ilə mümkündür: **birinci** – xaricdə işə qəbul və ya kadrların keyfiyyətcə inkişafı; **ikinci** – karyera inkişafı; **üçüncü** – təlim və ixtisasartırma; **dördüncü** – birgə fəaliyyətin inkişaf etdirilməsi; **beşinci** – özünün inkişaf və ya işçinin bacarıqlarının davamlı inkişafı.

Fikrimizcə, kadr potensialının xarakteristikası üçün kəmiyyət və keyfiyyət göstəriciləri qiymətləndirilməlidir.

Kəmiyyət tərəfindən müəssisənin kadr potensialının xarakteristikası üçün aşağıdakı göstəricilərən istifadə olunur:

– sənaye və istehsalat işçilərinin və qeyri-istehsalat bölmələrinin işçi heyətinin sayı;

– normal əmək intensivliyi səviyyəsində emal etmək üçün mümkün olan iş vaxtı.

Kadr potensialının keyfiyyət xüsusiyyətləri aşağıdakılardan qiymətləndirməyə yönəlib:

– müəssisə işçilərinin fiziki və psixoloji potensialı (işçinin əmək qabiləyyəti – sağlamlıq vəziyyəti, fiziki inkişaf, dözümlülük);


funksional öhdəliklərin aydın paylanması; işçilərin karyera nərdivanı üzrə irəliləməsi; təlim və ixtisas artırma; işçilərin motivasiyası və daha məhsuldar əməyin stimullaşdırılması vasitəsilə həyata keçirilə bilər [8–10].

Kadr potensialının idarə edilməsi sistemi (KPİS) – hər bir işçinin potensialının formalasdırılması, inkişaf etdirilməsi və ondan istifadə olunmasının tam və vaxtında təmin etmək məqsədi ilə razılışdırılmış fəaliyyəti həyata keçirən ayrı-ayrı funksional altsistemlərin bir araya götürilməsidir.

Kadr potensialının idarə edilməsi sisteminin əsas məqsədi bütün funksional altsistemlərin qarşılıqlı təsirini dəqiq şəkildə təşkil etməkdir. Bu məqsədə səmərəli kadr siyaseti, kadrların idarə edilməsinin müvafiq prinsipləri və metodları, eləcə də innovativ kadr strategiyası hesabına nail olmaq mümkündür.

KPİS-in əsas məqsədi kadr potensialının idarə edilməsi sisteminin obyektiv tendensiyaları, sosial və iqtisadi qanunları, idarəetmə nəzəriyyəsinin tövsiyələrini əks etdirən alt məqsədləri və prinsiplərini müyyəyen edir.

Kadr potensialının idarə edilməsi sistemini formalasdıraraq və həyata keçirərkən xarici və daxili amillərin təsiri, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı təsir şərtləri nəzərə alınmalıdır. Təşkilatın kadr potensialının idarə edilməsi sisteminin formalasdılması amillərinin təsnifi şəkildə təqdim olunur.



Təşkilatın kadr potensialının idarə edilməsi sisteminin formalasdılması amilləri

Sistem çərçivəsində kadr potensialının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanmalıdır: kadrların işə qəbul, seçiləsi, toplanması, yerləşdirilməsinin səmərəliyi; yükün ədalət prinsipi əsasında bölüşdürülməsi, obyektiv qiymətləndirməyə uyğun əməyin nəticələrinə görə ödəniş; əməyin

stimullaşdırılması və kadrların ixtisas səviyyəsinin artırılması; əmək nəticələri, ixtisas səviyyəsi, qabiliyyətləri, şəxsi maraqları, təşkilat əməkdaşlarının imkan və tələbatlarına uyğun olaraq real peşəkar irəliləməsi.

Həmçinin, açıq və mürəkkəb sistem kimi kadr potensialının idarə edilməsi sistemi sistemli ya-naşmanın aşağıdakı prinsiplərinə əsaslanır [7]:

- qeyri-additivlik prinsipi (kadr potensialının idarə edilməsi sisteminin ona daxil olan sistemlərin sadə cəmینə bərabər olmadığına əsaslanır);

- emercentlik prinsipi (kadr potensialının idarə edilməsi sisteminin hədəf funksiyalarının səviyyəsinin onun altsistemlərini təşkil edən məqsədlərlə nə dərəcədə üst-üstü düşdürünen müyyəyen edir);

- adaptivlik prinsipi (kadr potensialının idarə edilməsi sisteminin fəaliyyətinin sabitliyini qorumaq üçün xarici və daxili mühitin dəyişən amillərinə uyğunlaşması ehtiyacına əsaslanır);

- alternativlik prinsipi (kadr xidmətinin rəhbəri və ya mütəxəssisi tərəfindən parametr və şərtlərən, işçilərin kadr potensialının formalasdırılması və inkişafı prosesində əmələ golən rəqabət vəziyyətlərindən qəbul edilən qərarların təsirinə əsaslanır);

- tamlıq prinsipi (kadr potensialının idarə edilməsi sisteminin qoyulmuş baza funksiyalarını yeriňe yetirən altsistemlərin nizamlı məcmusu kimi mövcud olması deməkdir).

Fikrimizcə, kadr idarəçiliyi xidmətinin fəaliyyəti kadr potensialının idarə edilməsi sisteminin formalasdırılması zamanı, ilk növbədə, müəssisənin kadrlarının monitorinqinə əsaslanmalıdır. Bu, təşkilatın kadr potensialının idarə edilməsinin bütün digər altsistemlərinin fəaliyyətinin başlıca istiqamətlərini şərtləndirən əsas alt sistemidir.

Bir çox müasir təşkilatlar kadr potensialının idarə edilməsi sisteminin monitorinqini qeyri-müntəzəm və ya qeyri-obyektiv həyata keçirirlər. Müəssisələrin əksəriyyətində məqsədyönlü şəkildə yalnız kadrların tərkibi, kəmiyyət ehtiyaclarının planlaşdırılması və proqnozlaşdırılması ilə məşğul olurlar ki, bu da perspektiv dövr və plan göstəricilərinin səmərəli yerinə yetirilməsi üçün zəruridir. Lakin bu zaman KPİS-in qalan tərkib hissələrinə etinasızlıq göstərilir.

Kadr idarəçiliyinə sistemi yanaşma xüsusi aktualıq kəsb edir. İşə qəbul altsistemi təşkilatı keyfiyyət baxımından kadrlarla təmin etməyə imkan verir. Təşkilatın rəhbərliyi qəbul edilmiş oriyentirləri daim tənzimləməli, təsir edən amilləri və xarici mühiti nəzərə almaqla uyğunlaşdırılmalı, işçilər isə öz peşə fəaliyyətini təhlil etməli və yenidən

nəzərdən keçirməli, ixtisasını artırmalı, fəaliyyətini dəyişən şəraitə və vəziyyətə uyğunlaşdırılmalıdır.

Kadr potensialının idarə edilməsi sisteminin formalasdırılması üzrə praktiki fəaliyyət taktiki (cari kadr funksiyalarının həyata keçirilməsini nəzərdə tutur) və strateji (bü tövülkədə təşkilatın işçi heyətinin idarə edilməsi sisteminin inkişaf strategiyasının işlənilə hazırlanmasına və həyata keçirilməsinə yönəlib) istiqamətləri nəzərdə tutur.

Beləliklə, müəssisənin iqtisadi artımının əsas amili adaptiv, çevik, kadr siyaseti və kadr potensialının dəqiq idarəetmə sistemidir. Kadr potensialının formalasdırılması və istifadəsi bir sıra xüsusi prinsiplər əsasında həyata keçirilir, müəssisələr arasında kəskin rəqabət mübarizəsi şəraitində öyrənilməsinə və sistemli yanaşmanı tələb edir.

Fikrimizcə, onun həyata keçirilməsi və fəaliyyət göstərməsi üçün təşkilat üçün aşağıdakılardən tərəfindən: yeni texnologiyaların tətbiqi ilə əmək normalarını müyyənəldirmək; işçilərin əməyinin təşkilini təkmilləşdirmək, innovativ iş metodlarının tətbiqini təşkil etmək; iş rejimini tətbiq etmək; işçilərin vaxtında təlim keçməsini və ixtisaslarının artırılmasını təşkil etmək; fərdi karyera inkişafi xəritələrini hazırlanmaq; motivasiya amillərini öyrənmək və stimullaşdırıcı sistemləri tətbiq etmək; fasilələrin səbəblərini öyrənmək və daima profilaktik tədbirləri həyata keçirmək; münaqışələrin və stresslərin idarə edilməsi üçün effektiv metodları hazırlanmaq.

Beləliklə, qeyd etmək olar ki, kadr potensialının idarə edilməsi sistemi həm ayrı-ayrı işçilərin, həm də bütövlükdə müəssisənin rəqabətqabiliyyətinə təsir göstərir.

Müasir iqtisadi vəziyyət təşkilatların həm biznes göstəricilərinə, həm də kadr heyətinə qarşı kifayət qədər sərt tələblər irəli sürür. Obyektiv sosial-iqtisadi proseslər təşkilatları innovativ inkişafa istiqamətləndirməyi məcbur edir və bu işdə kadr potensialı xüsusi rol oynayır ki, onun səriştəli, savadlı idarə edilməsi təşkilatın imkanlarını genişləndirə, onu yeni rəqabət səviyyəsinə çıxara, davamlı inkişafi təmin edə bilər.

“Kadr potensial” termini, təşkilatın səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün kadr qabiliyyətinin və imkanlarının məcmusunu nəzərdə tutur. Qabiliyyət və imkanların siyahısına adətən aşağıdakılardan daxil edilir: işçilərin peşəkar bilikləri, bacarıq və vərdişlər, səriştəlilik, peşəkar mobillik, innovasiyalılıq, peşəyönümlülük və s. Kadr potensialı müəssisənin əmək potensialının tərkib hissəsi hesab olunur. İqtisadi mənbələrin əksəriyyətində

bu terminlər sinonim kimi istifadə olunur. “Kadr potensialı” kateqoriyası kadrları təşkilatın fəal elementləri kimi nəzərdə tutur.

Potensial (və ya güc) imkanlar deməkdir, hətta gizli imkanları da əhatə edə bilər ki, bunun vasitəsilə vəzifələri həll etmək və ya müyyəyen bir məqsədə nail olmaq üçün istifadə oluna bilər. Müəssisənin kadr potensialı isə, sözün geniş mənasında, galir (mənfaət) əldə etmək və ya sosial effektdə nail olmaq məqsədi ilə istehsalın müxtəlif sahələrində səmərəliyinin artırılması üçün istifadə oluna bilən işçilərin bacarıq və vərdişlərindən ibarətdir.

“İnsan potensialı” anlayışına nəzər salarkən qeyd etmə lazımdır ki, şəxsi potensial dedikdə, ilk növbədə mənəvi inkişafın hərəkətverici qüvvələri ilə bağlı motivasiya və özünüqiyətləndirmə sistemi başa düşülür.

Qəbul edilən məqsədlərə daha səmərəli nail olmaq üçün işçi heyətin peşə səriştəliyi səviyyəsi, iqtisadiyyatın və sosial sahanın inkişaf tələblərinə daim uyğunluğunun təmin edilməsi aşağıdakı amillərə fəal diqqət yetirməklə mümkündür:

- idarəetmənin müxtəlif səviyyələrində fəaliyyətin bütün aspektlərinin aydın məqsədlərin müyyəyen edilməsi və dəqiq programlaşdırılması;

- peşəkar səriştənin davamlı toplanması;
- müntəzəm əks-əlaqə, fəaliyyətin qiymətləndirilməsi;

- bilik yeniləməsinin təşviqi.

Yuxarıda göstərilən amillərdən istifadə olunması işçi heyətin inkişafına müvafiq alternativ yanaşmaların həyata keçirilməsi yolu ilə mümkündür: **birinci** – xaricdən işə qəbul və ya kadrların keyfiyyətcə inkişafı; **ikinci** – karyera inkişafı; **üçüncü** – təlim və ixtisas artırma; **dördüncü** – birgə fəaliyyətin inkişaf etdirilməsi; **beşinci** – özünüqiyətfə və ya işçinin bacarıqlarının davamlı inkişafı.

Fikrimizcə, kadr potensialının xarakteristikası üçün kəmiyyət və keyfiyyət göstəriciləri qiymətləndirilməlidir.

Kəmiyyət tərəfindən müəssisənin kadr potensialının xarakteristikası üçün aşağıdakı göstəricilərən istifadə olunur:

- sənaye və istehsalat işçilərinin və qeyri-istehsalat bölmələrinin işçi heyətinin sayı;

- normal əmək intensivliyi səviyyəsində emal etmək üçün mümkün olan iş vaxtı.

Kadr potensialının keyfiyyət xüsusiyyətləri aşağıdakılardan istifadə olunur:

- müəssisə işçilərinin fiziki və psixoloji potensialı (işçinin əmək qabiliyyəti – sağlamlıq vəziyyəti, fiziki inkişaf, döyümlülük);

– ümumi və xüsusi biliklərin, əmək vərdişlərinin həcmi, təhsil və ixtisas səviyyəsi;

– məsuliyyət, şüurlu yetkinlik, maraq, müəssisənin iqtisadi fəaliyyətində iştirak.

Kadr potensialının parametrləri (xüsusiyyətləri) aşağıdakı kimi təsnif edilə bilər:

– psixofizioloji potensial (insan qabiliyyət və meyilləri, sağlamlıq vəziyyəti, iş qabiliyyəti, dözümlülük və s.);

– ixtisas potensialı (ümumi və xüsusi biliklərin həcmi, dərinliyi və çoxşaxəliliyi, işçinin müəyyən məzmunlu və mürəkkəblikdə işləmək qabiliyyəti, müəyyən edən əmək vərdişləri və bacarıqları);

– şəxsi potensial (vətəndaş şüuru və sosial yetkinlik səviyyəsi, ehtiyaclar iyerarxiyasına əsaslanaraq işçinin əməyə münasibət normalarının mənimşənilməsi, dəyər oriyentasiyaları, iş dünyasında maraqların, ehtiyacların və tələblərin inkişaf dərəcəsi).

Kadr potensialının idarə edilməsinin zərurılıyi, ilk növbədə, onunla müəyyən edilir ki, işçilərin imkanları və qabiliyyətləri əmək fəaliyyətinə həm cəlb oluna, həm də cəlb olunmaya bilər; inkişaf etmək və dəyişmək qabiliyyətinə malik olan çevik formasiyalardır. Kadr potensialının idarə olunması dedikdə, işçilərin bacarıqları və təşkilatın məqsədləri, inkişaf şərtlərinin uyğunlaşdırılması başa düşülür.

Təşkilatın innovasiya yönümlü olması kadr potensialının idarə edilməsinin innovativ metodlarından istifadəni nəzərdə tutur. Ənənəvi kadrların idarə ediləsi sisteminde, əsasən, inzibati metodlardan istifadə olunur ki, bu da təşkilata verilən parametrlərə nail olmağa imkan versə də, innovativ xarakterə malik olan yeni sosial-iqtisadi şəraitdə təşkilatın inkişafını tömən edə bilmir.

Kadr potensialının idarə edilməsi sistemi (həm ənənəvi, həm də innovativ) aşağıdakı mühüm vəzifələrin yerinə yetirilməsinə istiqamətlənməlidir.

Birincisi, kadrların kəmiyyət və keyfiyyət göstəricilərinin təşkilatın məqsədlərinə uyğun olmasına tömin etmək.

İkinci, bu, işçilərin təkcə təşkilati səviyyədə deyil, həm də ümumi məqsəd, dəyər və ənənələr səviyyəsində birləşdirilməsidir ki, bu da ümumi məqsədlər və korporativ mədəniyyətlə birləşən sadıq, yüksəkmotivasiyalı peşəkarlar komandasının formalasdırılması deməkdir.

Yuxarıdakıları yekunkaşdıraraq qeyd edirik ki, kadr potensialının idarə edilməsində ənənəvi idarəetmə elementləri ilə yanaşı, innovativ, rəqəmsallaşma şəraitinə uyğun elementlərdən istifadə, idarəetmənin müasirliyi, çevikliyi baxımından mühüm əhəmiyyət kəsb edir və müəssisələr bu istiqamətdə öz işlərini qurmalıdır.

Ədəbiyyat sıyahısı

1. Арсеньев Ю.Н. Управление персоналом. Модели управления. Учеб. пособ. для студентов вузов. – М.: ЮНИТИ-ДАНА, 2012, 288 с.
2. Пихало В.Т. Управление персоналом организаций: учебное пособие. – М.: Форум, 2014, 456 с.
3. Азизова Э.Д., Баирамова С.Р. и др. Основы экономики труда. – Баку: Чашыоглу, 2012, 221 с.
4. Quliyev T.Ə., Məmmədli Ə.T. Əməyin iqtisadiyyati və sosiologiyası. – Bakı: Kitab Yurdu, 2007, 210 s.
5. Беляцкий Н.П. Управление персоналом. – Мин.: Интерпресссервис, 2002, 352 с.
6. Диатлов В.А., Пихало В.Т. Управление персоналом: учеб. пособие для студентов экономических вузов и факультетов. – М.: ПРИОР, 2010, 235 с.
7. Shapiro C.A. Основы управления персоналом в современных организациях: уникальный подход, обеспечивающий эффективную работу компании. – М.: GrossMedia, 2007, 248 с.
8. Quliyev T.Ə. Menecmentin (idarəetmənin) esasları. – Bakı: "Naghil evi", 2001, 518 s.
9. Əliyev M.Ə., Həmidova H.I. İnsan resurslarının idarə ediləsi. – Bakı: Elm, 2002, 196 s.
10. Sheremet A.D. Analiz i diagnostika finansovo-hozaiystvennoy deyatel'nosti predpriyatija. – M.: INFRA-M, 2013, 366 с.

References

1. Arsen'yev Yu.N. Upravlenie personalom. Modeli upravleniya. Ucheb. posob. dlya studentov vuzov. – M.: YUNITI-DANA, 2012, 288 s.
2. Pikhalo V.T. Upravlenie personalom organizatsii: uchebnoe posobie. – M.: Forum, 2014, 456 s.
3. Azizova E.D., Bairamova S.R. i dr. Osnovy ekonomiki truda. – Bakı: Chashyoglu, 2012, 221 s.
4. Gulyiyev T.A., Mammadli A.T. Emeyin iqtisadiyyati ve sosiologiyası. – Bakı: Kitab Yurdu, 2007, 210 s.
5. Belyatskiy N.P. Upravlenie personalom. – Mn.: Inter-presservis, 2002, 352 s.
6. Dyatlov V.A., Pikhalo V.T. Upravlenie personalom: ucheb. posob. dlya studentov ekonomicheskikh vuzov i fakul'tetov. – M.: PRIOR, 2010, 235 s.
7. Shapiro S.A. Osnovy upravleniya personalom v sovremennykh organizatsiyakh: unikal'nyi podkhod, obespechivayushchiy effektivnyu rabotu kompanii. – M.: GrossMedia, 2007, 248 s.
8. Gulyiyev T.A. Menejmentin (idarəetmenin) esasları. – Bakı: "Naghil evi", 2001, 518 s.
9. Aliyev M.Ə., Hamidova H.I. İnsan resurslarının idarə ediləsi. – Bakı: Elm, 2002, 196 s.
10. Sheremet A.D. Analiz i diagnostika finansovo khozaistvennoy deyatel'nosti predpriyatija. – M.: INFRA-M, 2013, 366 s.